



**Səhla
Cabbarlı**

56 sehifəlik şəxsi işinin sonunda '39 yaşındadır, subaydır, qardaşı ilə birgə yaşayır. 20 sot ortaq dədə-baba torpaqları, 3 sot işə bağı var" – yazılımışdı. Xalq arasında işə, sadəcə "Əsgəran qəhrəmanı" kimi tanınırı.

40 gün öncə Tovuzda baş verən düşmən təxribatı ve döyüşər zamanı, müstəqillik tariximizin en inkişaf etdiyi dövrde, digər hərbçilərlə birlikdə general-major rütbəsində bir iğid da itirdik. O, ön cəbhədə asgərlər ilə birgə döyüşər şəhid oldu. Bu hadisə Azərbaycan cəmiyyətini dərinlənmişdir. Anma Polad Həsimov asgəri ilə birgə döyüşən generalların nə ilki, nə sonu idi. Bizim tariximiz ona görə şəhərdir ki, həmişə on bacarıqlı sərkərdələr asgərinin önündə düşmənlər üz-üzə gəlib. Məhz bu keyfiyyətlərimizdə bu gün bir dövlət kimi ayaqda qala bilmışık. Bu gün biz Azərbaycan Cümhuriyyətinin rəsmi varisi hesab edilən respublikaya, bizim hərbçilərimizdə, insanlarımız da səfərlərinin tələyini yaşayacaqlar. Dövr yüz il irlədə olsa da, düşmənlər de eynidi, dostlar da.

Azərbaycan Cümhuriyyəti yaşadığı 23 ay ərzində bir çox generalara sahib çıxdı, onlara inandı, düşmən üzərinə göndərdi. Bu yazida oxuculara milli Hökumətin en çox etibar etdiyi, çəkinmedən düşmən üzərinə göndərdiyi bir sərkərdənin iki ilə yazdıgı əbədi tarixindən bəhs edirik: düşmənlərin kabusu general-major Həbib Bey Səlimov

1881-ci ildə Naxçıvanda dünyaya gəlmədi. Uşaq yaşılarından hərbiye maraqlı vardi. Onun gəndlik yaşıları imperiyalın çökdürü, mühərbişələrin tutğyan etdiyi dövrə təsadüf edir. Hə-



bib bəyin də orduya maraqlı buradan qaynaqlanıb. O, öncə könüllü olaraq keçmiş Yelizavetpol süvarı alayında xidmətə başlayıb. Daha sonra isə hərbi təhsil almaq qərarına gəlib. Tiflis Süvari məktəbində hərb təhsilinə başlayıb, Nikolayev hərbi akademiyasında təhsilini bitirib.

Azərbaycan Cümhuriyyəti yaranıb, milli ordu qurularken, peşəkar hərbi kim ordusunun komandırı dəvət edildi. 1918-ci ilin iyun ayının sonunda Bakıni azad etmək və hökumət mərkəzinin Bakıya köçürülməsi üçün milli hökumət ilə Qafqaz İsləm Ordusu komandanı Nuru Paşa birgə emaliyyat planı hazırlayırdılar. Bu zaman Nuru Paşa cənub bölgüsünün komandırı vəzifəsini Həbib Bey Səlimova həvələ edir. Təbii ki, belə məsuliyəti vəzifənin Həbib bəyə verilməsi onun işindən qədər peşəkar və bacarıqlı olmasından irəl gəldi. Eyni zamanda, həmin ilin avqust ayında Qafqaz İsləm Ordusu Həbib bəy qərargah rəisi de təyin edildi.

Bakını azad etmək üçün yola çıxan qoşunların Cənub bölgüsünü Gəncə-Bakı dəmir yolu üzrə hərəkət edirdi. İt-kisiz və keçdiyi əraziləri azad edərək

Bakıya yaxınlaşırdılar. Lakin su, yemek və ayaqqabı çatışmazlığı onu narahat etmişdi.

Bakı azad edildikdən sonra Milli Hökumət onun hərbi sərkərdəlik bacarığını qiymətləndirərək onu polkovnik rütbəsi ilə təltif etdi. Milli Hökumətin mərkəzi Bakıya köçürüldükdən sonra Həbib bəy Səlimov ordunun yenidən qurulması, daha da gücləndirilməsi və suvari böyüklerinin peşəkarlaşdırılması, təlimlərin aparılması yönündə Hərbiyyə Nazirliyində xidmətə başladı. 1919-cu ilin 26 fevralında Hərbiyyə nazirinin 31 sayılı əmri ilə Həbib bəy Səlimov general-major rütbəsi ilə təltif edildi.

Cənub zəfəri

Bolşevik-daşnakların kabusu, Qarabağın xilaskarı və Əsgəran zəfəri

Üzərindən yüz il keçsə də, düşmənlərimiz də eynidir, dostlarımız da



1919-cu ildə Milli Hökumətin əsas məsələlərindən biri də ölkəni bütövleşdirmək və hökumətə təbe olmayan əraziləri də təbe etməkdən ibaret idi. Bu ərazilərdən əsas olanı Cənub bölgəsi idi. Bakıdan və bölgələrdən qaçmış bolşeviklər, daşnaklar Lənkəran qəzası və Muğanda toplaşmışdır. Onlara Xəzər dənizi vəsiyyəti ilə Rusiyadan hərbi yardımçılar göndərildi. Onlar əhalini inandırmışdır ki, cənubdan basqın edən İran quldurlarına və düşmən türk ordusuna qarşı onları qoruyacaqlar. Xalq da onlara bu işdə dəstək olmalıdır. Təbii ki, heç nəden xəbəri olmayan yerli əhalidən onlarla elbir olub silahlanırdı, qərargahları qəzada olan rus kəndlərində qurmuşdular. Hətta onlar bolşevik hərbi Cirginin rəhbərliyi ilə 1919-cu ilin may ayında bölgədə Sovet-Muğan Respublikası yaratmışdır. Onların 1200 nəfərlik hərbi dəstəsi, 4 topu vardı.

1919-cu ilin iyun-iyul aylarında Lənkəran qəzasına ordu göndərmək üçün şərait yaradı. Hərbiyyə naziri Səməd bəy Mehmandarov cənub bölgəsini də Milli Hökumətə təbe etmək və Qacar İran ilə sərhədlerin təhlükəsizliyini təmin etmək məqsədi ilə hərbi dəstə göndərilməsi haqqında 1919-cu il 4 avqust tarixində əmr imzaladı. Ardınca isə Lənkəran qəzası və Muğan camaatına müraciətnamə imzaladı. Lənkəran qəzasına gedəcək hərbi dəstənin rəisi general-major Həbib bəy Səlimov təyin edildi.

Lənkəranda bolşeviklər döyüşlər zamanı Həbib bəy sərhəd müdafiəsi ilə də məşqül olaraq, bolşeviklərin İran dövlətinə qəqəşini və ya İranın da qəfi Lənkərana ordu göndərəcəyini ehtiyat etdiyindən tədbirlər alındı. Hətta, hökumətə bu barədə telegram da vurmuşdu. O, teleqramda sərhəd müdafiəsinə 16 yüksək rütbəli zabit olmaqla ümumilikdə 750 nəfər calb edilməsini vacibliyini bildirmişdi. Bu dəstə ya Hərbiyyə Hazırlığını, ya da Daxili İşlər Nazirliyinə təbe edilmiş idi. Lakin maliyyə sıxlıtları üzündən onun bu təklifi tam olaraq həyata

keçirilə bilmədi. Lənkəran bolşeviklərden tamamilə azad edildikdən sonra Həbib bəy Bakıya qayıdır və 1919-cu ilin dekabrında Bakıda Nazirliyin İstehkamçılar Dəstəsinin reisi təyin edilir.

Qarabağa görünən yol

1920-ci ilde erməni daşnakları xüsusiət fəallamışdır. Qarabağın dağlıq hissəsini Azerbaycandan ayırb Ermenistana birləşdirmək isteyirdilər. Onlar 1920-ci ilin mart ayının 22-si axşamı qəfətən Əsgəran keçidini tutmaq üçün hückuma keçdilər. Əger Əsgəran keçidi tutulsayıdı, Azerbaycanın Qarabağın dağlıq hissəsi ilə əlaqəsi tamamilə kesiləcəkdi. Təbii ki, bölge də olan Azerbaycan ordu böyükleri on-



yovun üçüncü batareyasının topları təmamilə yararsız vəziyyətə düşdüyü üçün onların 1902-ci il nümunəli portşəhərli toplarla əvəz olunması və yaxşı

2) Bütün fealiyyəti boyu Sovet hökumətinə qarşı əks-inqilabda iştirak edib. Müsavat hökumətinin silahlardırılması işində canfaşanlıq edib;

olar ki, yeni batareya göndərilməsi haqqında tacili sərəncam verəsiniz".

Eyni zamanda, Baş Qərargah rəisinə göndərdiyi teleqramda ermənilərə Cavad qəzası tərəfdən güclü zərba endirilməsinin tərəfdarı olduğunu bildirmişdi. Cənubi Azerbaycanın döyüşən Şahsevən tayfalarının Dəngəzura hückumunun vacibliyini qeyd edərək, daşnakların başçısı Dro Kənənəyin ikitərəflı zərba altında qalmamasını arzulayırdı.

Möhtəşəm zəfərlərinin susqun sonu

Azerbaycan Cümhuriyyətinin 1920-ci il 28 aprel işğalından sonra bir sıra hərbçilər bolşeviklər tərəfindən həbs edildilər, güllələndilər. Bezi lər isə bölgələrdə ruslara qarşı təşkil edil-

3) Gəcə üşəni zamanı Sovet Azərbaycanından qaçaraq İrana keçmək istəyib. Orada bəzi silahlı qrupların talimatlarında, Sovet Azərbaycanı qarşı mübarizəsinə təşkil edib.

Onun məhkəməsi zamanı əsas şəhid kimi dindirilən və ona qarşı qərəzlə, əsəssiz fikirlər söyləyənlər - Naxçıvananın bolşeviklər, Şah taxtinski, Rüstəmov kimi şəxslər və Xəlil Paşa idi. Naxçıvanın yerli sakinləri adlanırlar bolşeviklər Həbib bəyə əhali arasında Sovet hökumətinə qarşı təbliğat aparmaqda günahlandırırlar.

Təbii ki, Həbib bəy özünü müdafiə üçün məhkəmədə sözünü demişdi. İt-tihamlərin bəzilərini öz dövlətinə sədaqət kimi dəyərləndirmiş və bununla qürur duyduğunu bildirmişdi. Lakin onun heç bir çıxışı nəzərə alınmadan,



1920-ci ilin 30 dekabrında səhər saatlarında güllənəndi.



dü. General-major Həbib bəy Səlimov isə "Əsgəran qəhrəmanı" adlanırdı.

Lakin həmin mühərbi dövründə bəzi çətinliklər də üzləşmişdir. Müharibəyə aid sənədləri arxivlərdən elde edən Şəmistan Nəzirli tədqiqat esərində generalın Qarabağdan Hərbiyyə Nazirliyinə göndərdiyi telegram və məruzələri yayılmışdır. Həmin məruzələrdən birində Həbib bəy deyirdi: "Podpolkovnik Bəhrəm bəy Nebibe-

len üşyanlarda öldürülmüşdür. Həmin ilin sentyabr ayında Həbib bəy Səlimov da əks-inqilabçı kimi həbs edildi. Onun haqqında bir çox ittihamlar vardi. Həmin ittihamların çoxu Milli Hökumət dövründə araşdırılmışdır. Lakin 1241 sayılı məhkəmə işində onas üç ittiham irəli sürüldü:

1) 1919-cu ildə Lənkəran və Muğan bölgəsində inqilabçıları tərk-silah edib, onları zorla Müsavat hökuməti təbliğat aparmaqda.

Qara tarix

Bələliklə, əsgəri ilə birlikdə sənəgərlərdən sənəgərlərə gedən bir general kimşəsiz şəkildə bolşevik gülləsi ilə həyata gözərni əbedi yumdu. Sovet dövründə digər Cümhuriyyətə fədalıları kimi onun da adı anılmadı, unutduruldu, "Bəy-xan dövləti"nin vətən xainları kimi məhkəmə hökməri fəhlə hökumətinin tozlu arxivlərinə göndərildi.

Ləkin tarixdəki bütün zalim qurjuşalar kimi Sovet ittihamı da dağladı. Zaman keçdi, Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası yenidən Gunaşə səri boylandı. Bütün qəhrəmanlarımız örnək kimi arşadırdı, yازıldı və xalqa tanıtıldır. Bu gün general şəhid olunda biz yüz il öncəyə qayıdır, onları anıraq. O gün də düşmən eyni idi, biz onun gözüne dlik baxırıq, bu gün də, "Bir ölüb, min dirilərik" – Anadolu kələməni təsdiqləmiş xalqı. Təki Vətən sağ olsun!